

Uşaqqlar üçün Müqəddəs Kitab  
təqdim edir

Allaha  
Xidmət Edən  
Oğlan –  
Şamuel



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Janie Forest; Alastair Paterson

Uyğunlaşdırın: Lyn Doerksen

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)


©2021 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın  
surətini çıxarda bilmək hüququna maliksiniz.




Xanna yaxşı adamla, Elqan ilə evli olan yaxşı bir qadın idi. Onların hər ikisi Allaha ibadət edirdilər və başqalarına

xeyirxahlıq göstərirdilər.



Ancaq Xannanın həyatında bir şey çatışmırdı. O, övlad istəyirdi. Ah, o necə də övladının olmasını istəyirdi! O gözlədi, dua etdi, ümid etdi və bir daha gözlədi. Övladı olmadı!





Xanna h r  
il Allahın  
ibad tgahında  
Allaha ibad t  
etm y  gedirdi. Bir il  
o, Allaha s z verdi ki,  
 g r Allah ona o ul  
ver rs , o lunu h mi  elik  
Allahın xidm t isi  
olma a ver c k.



Yaşlı kahin Eli  
Xannanı dua  
edərkən gördü.  
O, Xannanın  
şərabdan  
sərxoş  
olduğunu  
fikirləşdi.






Çünkü onun  
dodaqları  
tərənirdi, lakin  
səsi çıxmırdı.

Eli Xannanı  
danladı!






Ancaq Xanna  
Eliy  evlad  
ucun duası v   
Allaha olan v di  
haqqında dedi. Eli  
cavab verdi: “Salamat  
get, qoy İsrailin Allahı  
s ni muradına  
atdırsın”. Elinin  
s zl ri Xannaya  
 mid verdi.





Tezliklə Xannanın ürəyini böyük bir sevinc bürüdü. “Rəbb onu xatırladı” və onun duasına cavab verdi. Onun və Elqananın Şamuel (“Allah tərəfindən eşidildi” deməkdir) adında balaca bir oğlu




oldu. Bəs Xanna Rəbbi və Ona verdiyi vədi xatırlayacaqmı?



Xanna h r il  
getdiyi kimi, bu  
il ibad tgaha  
getm di. Ah,  
olmaz! O, Allaha  
verdiyi v di  
pozmuşdu?





Xeyr, Xanna  
Şamuelin  
ibadətgahda  
yaşaması və Allaha  
xidmətində Eliyə  
kömək etməsi  
üçün kifayət  
qədər böyüməsini  
gözləyirdi. Sonra o,  
Şamueli ibadətgaha  
gətirdi.





Allah  
Xannanın  
böyük  
sadiqliyinə  
ehtiram etdi.  
Şamueldən  
sonra Allah  
ona daha üç  
oğul və iki  
qız verdi.





Hər il Xanna  
Allaha ibadət  
etmək və  
Şamuel üçün  
hazırladığı  
yeni libası  
gətirmək  
üçün  
ibadətgaha  
gedirdi.



Şamuel Elinin yeganə köməkçisi deyildi. Elinin oğulları Xofni və Pinxas da orada işləyirdi. Amma onlar pis işlər görərək, Allaha ehtiram göstərmirdilər və hətta ataları Eli yalvarsa belə, onlar dəyişmirdilər.



Eli onların qurbangahda  
işləmələrinə izin verməməli  
idi. Amma Eli bunu etmədi.





Bir gecə  
Şamuel bir  
səsin onu  
çağırıldığını  
eşitdi. Oğlan  
elə bildi ki,  
onu çağıran  
Elidir. O dedi:  
“Buradayam”.







Eli dedi:  
“Mən səni  
çağırmadım”.  
Bu, üç dəfə  
təkrarlandı.  
Sonra Eli  
başına düşdü ki,  
Allah Şamuel  
ilə danışmaq  
istəyir.






Eli Şamuelelə dedi:  
“Əgər O, səni  
çağırırsa, 'Danış,  
ya Rəbb, qulun  
Səni eşidir'  
deməlisən”.  
Allah yenidən  
çağırıldı və  
Şamuelelə çox  
mühüm bir  
xəbər verdi.




Səhər Eli Şamueli çağırırdı. O soruşdu:  
“Rəbbin sənə dediyi şey nə idi?” Gənc  
Şamuel hər şeyi ona danışdı. Bu dəhşətli  
bir xəbər idi - Allah Xofni  
və Pinxasın çox pis  
olduqlarına görə Elinin  
bütün ailəsini  
dağıdacaqdı.




Allahın xəbərdarlığı  
həyata keçdi.  
Filiştlilərlə döyüşdə  
Elinin iki pis oğlu  
Allahın Əhd  
sandığını İsrail  
ordusunun  
önündə  
aparırdı.




Düşmən Sandığı ələ keçirdi və çoxlu sayda İsraililərlə birlikdə Xofni və Pinxası da öldürdü. Eli bunu eşidəndə taxtından yıxıldı, boynunu sındırdı və həmin gün öldü.




Allahın Əhd sandığı Filiştlilərə bəlalar gətirdi. Onlar onu öz yalançı allahları olan Daqonun məbədinə qoydular. Səhər tezdən Daqon bütü üzüstə yerə düşmüşdü.



Filiŝtlilər Daqonu qaldırdılar, amma ertəsi gün səhər o yenidən düşmüşdü. Bu dəfə Daqon hissələrə bölünmüşdü.






Filiştlilər arasında xəstəliklər və ölüm yayıldı. Filiştlilər Allahın onları cəzalandırdığını görmək üçün iki inəyi arabaya qoşdular, Əhd sandığını da arabaya qoydular.







Ancaq onlar inəklərin  
balalarını saxladılar.  
Onlar dedilər: “Əgər  
inəklər İsrailə  
getsələr və öz  
buzovlarını tərk  
etsələr, biz  
biləcəyik ki, bunu  
Allah etdi”.  
Beləliklə, inəklər  
getdi!





Artıq yetkinləşmiş  
Şamuel bütün İsrail  
xalqına danışdı.  
“Əgər bütün  
ürəyinizlə Rəbbə  
tərəf dönsəniz...  
O, sizi Filiştlilərin  
əlindən  
qurtaracaq”.





Xalq Allahın sadıq  
peyğəmbərinə itaət  
etdi. Şamuelin  
yaşadığı müddətdə  
Rəbbin əli  
Filiştlilərə qarşı  
oldu.



# Allaha Xidmət Edən Oğlan - Şamuel

Allahın Sözü, Müqəddəs Kitabdan  
olan bir hekayədir

1 Şamuel 1-7

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət  
olduğuna inanırsansa, onda bunu Allaha de:  
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və  
mənim günahlarıma görə ölmək üçün insan oldun  
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,  
həyatıma gəl və mənim günahlarımı bağışla ki,  
mən indi yeni həyata malik ola və bir gün Səninlə  
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət  
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə  
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün  
Allahla danış! Yəhya 3:16**

